



Vaqif YUSİFLİ,
filologiya elmleri doktoru

*Həsrət nə ağırdır, çəkə bilmirəm,
Üzümə bağlıdır yolu dağların.
Daha öz yurduma eōça bilmirəm,
Uzanılı qalıb qolu dağların.*

*Kəkotu, əvəlik, qıpxbuğum, şomu,
Özgədir ləzzəti, başqadır tamı.
Min dərdə dəvadır bir gülün qomu,
Sinəsi dərmanla dolu dağların.*

*Beşbulaq yaylağı, Bacılı düzü,
Qatarpaşın yayı, Qırqxızın yazı,
Kişnəyir köhlənlər, mələşir quzu,*

ƏDƏBİ HƏYAT

Laçın həsrətiylə yazılan çox şeirlər oxumuşam, amma Bənövşə xanımın bu şeiri doğrudan da bir həsrət çələngidir. Laçına qovuşmaq üçün küleyə üz tutur: "Qurban olum apar məni, ay külək, Bu həsrət dən qopar məni, ay külək!" deyir.

Bənövşə Daşdılının bir neçə şeiri bənövşəyə hər edilib. Bəlkə də bunda bir sırr var, adı Bənövşə, şeirlərinin qəhrəmanı da bənövşə. Amma şeirlərində bənövşəyə bu meftunluq, bu heyretamız sevginin bir səbəbi ola bilər: o da təbiəti, onun zərif güllərini, çıçəklərini, hər ağaçını, o ağacın hər yarpağını sevməkdir.

*Sən dağ çıçayısan, dağ gözəlisən,
Gedib özgə yeri gəzmə, bənövşə.
Sevgisindən küsən gözəllər kimi,
Boyun büküb, dodaq bühmə, bənövşə.*

Qurbanidən üzü bəri Azərbaycan poeziyasında bənövşə vəsf edilib. Bənövşə çıçəyi gözəllik rəmzi kimi şairlərinin şeirlərinin zərif qəhrəmanı olub. Bənövşə Daşdılı da bu ənənəni zərif misraları ilə yaşadır.

san qəlbində bir fırtına yaratmırsa, onu hisslerin burulğanına qərq eləmirse, ondan danışmaq süni olar. Yanlışız sevgimi olar? Bənövşə xanımın lirik qəhrəmani-eşqi həyatının mənası bilən o zərif qadının sevgiyə münasibəti "Ölməyə dəyər" şeirində belə ifadə edilimb:

*Gizli-gizli baxıb səni süzərsə,
Yoluna çıçəklər, güllər düzərmə,
Nə səndən yorulub, nə də bezərsə,
Düşərsə Məcnuntək çöllərə əgər,
Bax, onun Leylisi olmağa dəyər!*

Əlbəttə, indi Məcnun dövrü deyil, kimsə Leylisinə çatmayanda səhralara düşsün. Amma Məcnun kimi eşqdə sabitqədəm olmaq gərək! Məcnunluq divanəlik deyil, aqillikdir.

*Səni sultan bilib, səni xan bilib,
Öz canın unudub səni can bilib.
Canını yolunda bir qurban bilib,
Fərhad tək Bisutun çaparsa əgər,
Bax, onun Şirini olmağa dəyər!*

Bənövşənin bənövşələri

Gözəldir həm sağı, solu dağların.

*Zirvəsində daşdan qala quraydın,
Keşiyində gecə-gündüz duraydın.
Bitib bənövşə tək boynun buraydın,
Olaydın Bənövşə, qulu dağların!*

Həsrət qaldığı Laçın dağlarına böyük nisgille yazdığı bu şeirin müəllifi Bənövşə Daşdılıdır. Laçında balaca bir kənddir Daşdılı, gözəlliyi göz oxşayan bir kənd və Bənövşə xanım o kənddə dünyaya göz açıb. İndi o kəndi tez-tez yuxularında görür. Şeirlərinin əsas mövzusu isə Laçındır, onun dağlarıdı, məşələridi, kəndi Daşdılıdı.

Loğma torpaq, doğulduğun kənd, ocaq, ana mehri, hətta oradakı bir solğun yarpaq belə illər keçdiğə xəyallarına qovuşur. Amma bu xatirələr tekce xəyal deyil, hər gün canında, qanında yaşınan hissələrdir.

Bənövşə Daşdılı hissələr, duygular, xatirələr şairidir. İndiyə qədər çap etdirdiyi "Yurd həsrəti", "Bənövşəsi solan Laçın", "Səndən aralı" və "Sən yanımıda olmayıanda" şeir kitablarında da duyğulu şeirləri ilə qarşılaşmışıq.

*O əsir qarlı dağlardan
Görünən mənim elimdir.
Şaxta vuran o tağlarda
Saralan mənim gülümdür.*

Çadırları qurulmayıb,

*Ceyranları vurulmayıb,
Bulanıqdır, durulmayıb,
Ağlayan Ala gölümdür.*

*Çiçəkləri saçın yolur,
Balı pətəyində qalır,
Nə otları naxış salır,
Nə biçin yeri kilimdir.*

*Torpaqları torpaq deyil,
Yarpaqları yarpaq deyil,
Bulaqları bulaq deyil,
Gözümdən axan selimdir.*

*Mən sənə baxmaqdan doymadım axı,
Heç zaman qəlbinə dəymədim axı.
Bircə ləçəyinə qıymadım axı,
Sən də ürəyimi üzmə, bənövşə.*

Çiçəklə insan kimi danışmaq, onu da öz həmdəmi sanmaq təbiət şairlərinin içindən gəlmir. Şair öz içindəki, duygularındaki təbiətdən əsl təbiətə boylanır. Bənövşəyə həsr etdiyi başqa bimr şeiri de Bənövşə xanımın ən yaxşı şeirlərindən biridir. Daşın arasında bitən bir bənövşə görür Bənövşə xanım, duyguları dile gəlir:

*Boynunu əyibdir vətən qəmindən,
Hara getsə ona yetən qəmindən,
Bağının başında bitən qəmindən,
Boğur gözlərində yaş bənövşəni.*

Bu şeirdə iki obraz diqqəti cəlb edir: Bənövşə və Daş. Zəriflik və Sərtlilik. Bənövşə zəriflikdə ciçəklərin ən gözəldir və əsrlər boyu poeziyamız bu zərifliyi tərənnüm edib. Amma sən demə, zəriflik sərtliliyin önündə daş olarmış. Bənövşə Daşa dönür. Amma şeirin sonunda təskinlik tapır:

*Baxma, boynun büküb ellər içində,
Sixılıb daş barmaq, əllər içində.
Ciçəklər içində, güllər içində,
Yaradan yaradıb baş bənövşəni.*

Bənövşə Daşdılının şeirləri bizim hamımızın gözümüzün, qulağımızın, hissiyyatımızın alıştığı qoşmada, hecada yazılıb. Demək olar ki, bu şeirlər dili-mizin zərifliyinə, incəliyinə heç bir xələl getirmir. Hiss olunur ki, Bənövşə xanım xalq şeirinə, aşiq poeziyasına yaxşı bələddir. Fikrini sadə, amma obrazlı şeir dililə ifadə etməye çalışır. Bəzi şeirlərində az da olsa nəzərə çarpan zəifliklər (ayrı-ayrı misralar, bəndlər arasında məntiqi əlaqənin pozulması) nəzərə çarpsa da, əksər şeirlərində sözün, ifadənin gözəlliyinə diqqət yetirir.

Bənövşə Daşdılının sevgi şeirləri də öz səmimiyyəti ilə seçilir. Bu şeirləri bütövlükdə yaşılan hissələrin məcmusu adlandırmış olar. Lirik qəhrəmanın keçirdiyi hissələrin təbiiliyinə inanırıq. Çünkü sevgi in-

Təbii ki, indi zəmanədə Fərhad kimi Şirin eşqine fədakarlıq edən aşiqlər tapa biməzsən. Bax, Bənövşə xanım ele bu həqiqəti nəzərə çarpdırır ki, sevən Aşıq Fərhad kimi bütün məşəqqətlərə dözməlidir. Beləliklə, sevginin klassik qəhrəmanları müasir sevənlər üçün bir örnəyə çevrilir.

Bənövşə xanımın qoşmalarında xalq poeziyasının etri gəlir,-desəm, bunu mübaliğə hesab etməyin. Amma onun qoşmalarında xalq poeziyاسından nə qədər təsir dalğaları görünə bele, o qoşmalar bu gütün şeirləridir. Yəni təzə qoşmalardı

*Fələk qılincını vurub köksümə
Qəfil ürəyimi doğradı qat-qat.
Köklədi bəxtimi daim əksimə,
Qara saplar ilə bağladı qat-qat!*

*Salıb firtinaya sıxıqca sıxdı,
Soymadı qəzəbi, şimşəktək çaxdı.
Qoca palid idim, köksümdən yıldızı,
Yandırıb şəcəmə dağladı qat-qat!*

*Yoxdur bir gümanı, yoxdu pənahı,
Görən Bənövşənim nədir günahı?
Yüksəlib göylərə yenə də ahi,
Sel olub göz yaşı çağladı qat-qat!*

Bənövşə Daşdılı el şairlərinin çox müraciət etdikləri deyişmələrə də maraq göstərir. Və onun Qalib Şamxal oğlu, Qalib Həsən oğlu və Səadət Gəncəli ilə deyişmələri aşiq ədəbiyyatının bu dəbdən düşməyen janrına bir təzə hava getirir. Deyişmələrdə kiminse qalib gəlməsi əsas şərt deyil, əsas odur ki, dərdini bölüşürsən, səni düşündürən məsələlərə münasibət bildirirsən.

Bənövşə xanıma yaradıcılığında uğurlar arzulayıram. Tövsiyem budur ki, daha gözəl şeirlər yazsın, bir gün Laçının azad olunacağına inamı daha da artırın. Yenə də bənövşələrdən yazsın, onların qəmli görkəmindən yox, ətrindən, gözəllişən rayihəsindən yazsın. Və onun bir şeiri -bu şeir Allah'a müraciətə yazılıb- İnsan haqqındadır və hamımızın ürəyindən keçən bir misra ilə sözümüz bitirirəm: "Nə olar, qocaltma, Allah insanı!"